

“Üzeyir Hacıbəyli: bir portretin ştrixləri”

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş bədii-sənədli filmin təqdimat mərasimini keçirib.

“Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” adlanan film-tamaşanın premyerası Azərbaycan Dövlət Film Fondunda keçirilib.

Təqdimat mərasimində filmin yaradıcı heyəti, QSC rəsmiləri, media mənsuqları və digər qonaqlar iştirak ediblər.

“Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır. Yaradıcı heyət bu film-tamaşanı dahi bəstəkarın 140 illiyi ilə bağlı ərsəyə

gətiriləcək iriçaplı bədii filmin başlanğıcı hesab edir.

“Üzeyir Hacıbəyli: bir portretin ştrixləri”nin quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızı, Üzeyir Hacıbəyliyi canlandıran aktyor isə Ədalət Əbdülsəmədovdur.

Əli ƏLİYEV,
“Xalq qəzeti”

Xalq qəzeti .- 2022.- 27 noyabr.- S.8.